

# Sağ qalmaq üçün ölmək

## Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povesti haqqında

**Əvvəli ötən sayımızda**

Yuxudan ayılanda uşağın axıra qalmış bir iki ovuc suyu içməyə belə heyi çatmir. Sonsuz göyün altında, ucsuz-bucaqsız okeanın qoynunda mübtəla olduğu tənhalıq dərdi, təklik mərəzi canina sıriş olmamış yerlə-göylə, təbiətlə ünsiyətə girir. Göydəki ulduzlardan birinə atasının adını verir - Əmrəyin ulduzu. Həmin ulduz Kiriskə atalıq eləyir, onun yolunu işıqlandırır, ona yurdunu nişan verir. Əsən yelə Orqan babanın adını qoyur; babası kimi müdrik külək ona bələdçilik eləyir, onu düzgün səmtə yönəldir. Qırırlıb açılan dalğaları Mılğın əmisinin adıyla çağırır, əmisi kimi güclü dalğalar onun qayı-ğını xilas yoluna itələyir.

İnsan ana təbiətə könlə açdıqca, onun sırrınə aşar tapıb ondan nicat umduq-ca təbiət də insana mehir salır, bütün gücüylə onun yardımına tələsir, əli-qolu bağlı onun qulluğunda durur. Kirisk iti gözlü aqukuk quşunun başı üstündə qanad çalıb qayığın su üzündə sürüşdüyü səmtə uçduğunu görəndə Orqan baba-dan eşidiklərini yada salır: demək, qütüb bayquşu ona işaret verir ki, torpaq ya-xındadır; demək, külək, dalğalar qayığı doğru yola çəkir; demək, atasının ul-duz dilində dediyini oğlu düzgün anlayıb.

Bir azdan nivxlərin qibləsi, ağsaqqalı, himayədarı, yolgöstərəni Alabaş da görürənəcək. Körpə balasını əzaqdan salamlayacaq, onu xoş üzlə qarşılıyib bağ-rına basacaq. Ulduz dənizlə, dəniz yellə, yel dalğayla, dalğa quşla, quş da dağ-la birləşib, həm öz təbiətinə, həm də ana təbiətə qalib gəlmış üç ığid, comərd kişinin gələcəyini xilas eləyəcək. Heminqueyin dediyi yenilməz insan, bax, belə, bu cür olar. Bəli, qoca Orqan da, qoçaq Mılğın da, enlikürək Əmrəyin də həm naqis insan təbiətinə, həm də o naqis insan təbiətini doğub ərsəyə getir-iş ana təbiətə qalib gəlir. Öz təbiətinə dov gəlmış insan bütövlükətə təbiəti, yeri-göy, kainatı yenmiş sayıla bilər.

\*\*\*

Heminqueyin qocasıyla Aytmatovun qocası arasında çox mühüm prinsipial fərqlər var.

Orada qoca yeniyetmə şagirdini ondan ötrü yetişdirir ki, yeri gələndə onun qolundan tutsun, ona kömək, dayaq olsun. Santyaqo okeanda nəhəng balıqla çarpışanda da oğlanı buna görə arzulayır, düşünür ki, Manolin yanında olsayıdı, bunca əziyyət çəkməzdə. Burada isə qoca Orqan Kiriski öz yerinə hazırlayır, ona ömrünü tapşırmağa hazırlaşır; hərçənd təbii fəlakət ucbatından bu müqəd-dəs akt nəzərdə tutulduğundan xeyli tez, xeyli əvvəl baş verir.

Heminqueyin əsərində uşaq qocaya həyan durur, onun qayığını çəkir, ona acıyr. Aytmatovun əsərində isə qoca özünü uşağa fəda eləyir, öz ömründən kəsib onun ömrünə calayır, həm də bu işi heç bir qəhrəmanlıq ədasi göstərmə-dən, sakit, təvazökər bir məhəbbətlə, müqəddəs vəzifə borcu kimi minnətsiz-filansız yerinə yetirir.

Heminqueyin qocası mənəvi cəhətdən sonsuzdur, hətta onu çox sevən şagirdi də atasının qadağası üzündən Santyaqoya yoldaşlıq eləyə bilmir. Onların yenidən birgə ova çıxmaq arzuları da xam xəyalıdır, özlərinə təskinlikdən başqa bir şey deyil; ikisi də yaxşı bilir ki, daha yolları həmişəlik ayrılib. Santyaqo bu ağrını içinde çəkir, korun-korun yansa da, tüstüsünü çölə buraxmir. Aytmatovun qocası isə heç vaxt sonsuzluq acısı çəkməyəcək, övlad dağı görməyəcək; çünkü o, göz qırpmadan, ağlayıb sizləmədən atıb getdiyi qayıqda - özünün balaca dünyasında oğlu yerində iki kişi, nəvəsi yerində bir oğlan uşağı qoyub gedib.

Heminqueyin qocası məğlub, Aytmatovun qocası qalibdir. Okeanla savaş-dan sağ çıxan məğlub, özünü okeana qurban verən qalibdir. Sağ qalmaq heç də hər zaman qalibiyətə əlaməti deyil.

Heminqueyin pessimist əsəri mahiyyətə poeziya, Aytmatovun optimist əsəri mahiyyətə dindir. Biri poetik təfəkkürün, o biri mistik təfəkkürün məh-suludur.

Bütün bunları nəzərə alanda görürsən ki, Aytmatovun povesti Heminque-yin povestindən bir baş üstündür.

\*\*\*

Bəs niyə “Qoca və dəniz” in haqlı olaraq layiq görüldüyü Nobel mükafatını “Dəniz kənarıyla qaçan Alabaş” in müəllifinə qıymadılar? Hələ orasını dem-i-rəm ki, Aytmatovun əsəri Nobelin şərtlərinə daha çox uyğundur.

Üstəlik də “Alabaş” onun yaradıcılığının zirvesi deyildi, bundan sonra “Gün var əsrə bərabər”, “Qiyamət” kimi bütün dünyaya səs salan fəlsəfi romanlar gələcəkdir. Hələ mən onun iyirminci əsrin texnoloji xarabaliğında, poe-ziyannıñ yol tapa bilmədiyi fabriklərin, zavodların gurultusu altında can verdiyi neçə-neçə mifdən, manqurt əfsanəsi kimi yeni mənəvi istilah, əxlaqi imperativ yaratmış kəşfindən danışmiram. Əsərləri 174 dildə (!) 80 milyon tirajla çap olunmuş bir yazıçının Nobel komitəsi necə oldu böyründən keçdi?

Əgər söhbət üzünə xoş baxılan sovet yazıçısı olmaqdə, Lenin mükafatı al-maqdadırsa, Stalinin sevimliyi, sovet hökumətinin əziz-xələfi Mixail Şoloxov kommunistlərin icad elədiyi mükafatların hamısını almışdı, bununla belə ondan Nobel mükafatını da əsirgəmədilər. Sosialist düşərgəsindən uzaqlarda da bu mükafatların hər ikisiniñ layiq görülmüş böyük sənətkarlar vardi - məsələn, Qvatemala yazıçısı Migel Anxel Asturias.

Adını çəkdiyim hər iki yazıçıya Nobel mükafatının verilməsi, şübhəsiz, çox ədalətli qorardır. Bəs o gözəl ədalətdən dünyının xəritəsində lupayla da gö-rünməyən bir kənddən çıxmış qırğız oğlunun payına niyə bir çımdık düşmədi?

Görünür, bu məsələdə bizim bilmədiyimiz məqamlar var. Ona qalsa, kimsə deyə bilər ki, həmin ədalətdən Prusta, Coysa, Kafkaya, Akutaqavaya, Borxesə, Nabokova... da pay düşməliydi. Deyər, haqlı da olar.

\*\*\*

Çingiz Aytmatovun türk milli kimliyinin oyanışında da misilsiz xidməti olub. Bu səbəbdən, sonrakı illəri deyə bilmərəm, sovet dövründə onu Azərbaycanda da çox sevir, çox oxuyurdular. “Cəmile”, “Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Köşək gözü”, “Ana tarla”, “Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Erkən gələn durnalar” kimi əsərlər mənim uşaq, yeniyetmə çağlarımda ən ucqar kəndlərimizə belə gedib çıxır, əl-əl gəzirdi.

Böyük yazıçının mərhum şairimiz Bəxtiyar Vahabzadənin 1985-ci ildə Akademik Dram Teatrında keçirilmiş 60 illik yubiley tödbirində iştirakını yaxşı xatırlayıram. Çingiz Aytmatov çıxışına qırğızca başladı, bu zaman ağzınan dolu zaldə hamı ayağa qalxıb onu gurultuya alqısladı. Ta ruscaya keçənə qə-dər dediyi hər cümlə belə qarşılındı.

\*\*\*

Mən Azdramanın böyük tamaşa salonunu iki dəfə elə coşqulu görmüşəm - bir Hüseyin Cavidin “İblis” faciəsinin premyerasının sonunda (bununla bağlı xatırəni şəhid şairimiz həsr olunmuş yazımda danişmişəm), bir də Çingiz Aytmatovun Bəxtiyar müəllimin yubileyindəki təbrik çıxışının əvvəlində. İndi o coşqandan yalnız sönüklətəş, közərən yaddaş qalıb.



F. Uğurlu